

El şairinin poeziya çələngi

Aqillerin bir kəlamı var: Unudulmamağını və gələcək nəsillər tərəfindən hörmətlə yad edilməyini istəyirsənsə, öz adını soyuq daşlarda deyil, insanların ürəyində həkk etməyi bacar.

El şairi Oruc Göycəlinin yaradıcılığını elmi süzgəcdən keçirdikdə inanırsan ki, şairin özünəməxsus yolu və əslubu var. Son illərdə bir-birinin ar- dınca nəşr etdiirdiyi "Əsirlikdə qalan torpaqların", "Naxçıvandan doğan günəş", "Toy günü", "Günəşdən günəş doğar", "Anam yadına düşür", "Ömür yollarım", "Qəlbimdə yurd salan xatirələr" və sair şeirləri oxucuların stolüstü kitabına çevrilmişdir.

Danılmaz həqiqətdir ki, is- tedad taleyin insana iftixar, qismət payıdır. 80 yaşını bu yaxınlarda qeyd etdiyimiz Oruc Göycəli ömrünün yarı- əsrənən çox payını poeziyaya həsr etmişdir.

Müxtəlif illərdə və mövzu- larda ortaya qoyulan şeirləri- tablarında, xüsusilə "Qəlbim- də yurd salan xatirələr" kitabı- nin əlyazmasını görəndə mü- ellifin bu uğuruna sevinmə- mək qəbahət olar. Bir də ona görə sevinmek lazımdır ki, əli- nə qələm aldığı zamandan Oruc Göycəli şeirə-sənətə məsuliyyət hissi ilə yanaşmış, həmişə özünün etiraf etdiyi kimi, axtarılsa da olmuşdur. Bu qələm sahibinin öz yolu, öz mövqeyi, məqsəd və ideali olmuşdur. Onun yazdığı kitablarla tanış idim. Dövri mə- buatda ara-sıra nəzərə çar- pan şeirlərini, publisistik yazı- larını da oxuyurdum. Bir sözlə, müstəqillik illərindən baş- layaraq mənim mütaliə etdi- yim yazarlar sırasında Oruc Göycəli de vardır və bu gün- de var. Bununla bahəm mən şəxşən onu şair olmaqdan zi- yadə bər şəxsiyyət kimi çox- dan tanıdım və qəlbən sevmişəm.

Bu da bir həqiqətdir ki, biz həmişə bu və ya digər söz sərraflarının əsərlərindən, on- ların qələminə məxsus şeirlərin məzmun və ideyasından sinə dolusu danişır, ancaq həmin nümunələri yarananın şəxsiyyətini nədənse unudu- ruq. Bu barədə ya ötəri söh- bet açır, ya da heç danişmırıq. Ancaq bir həqiqəti nəzərə almalıylıq ki, şəxsiyyəti olma- yanın əslubu da ola bilməz. Çünkü hər hansı bir sənətkar həm qələmə aldığı əsərlər, həm də şəxsiyyət kimi yad- daşlara həkk olunmalıdır. Bu- nun üçün də mən Oruc Mə- şədi Məmmədrza oğlunun qələminə məxsus əsərlərin məziyyətlərindən söhbət aç- mazdan əvvəl onu keçdiyi həyat yoluna ötəri də olsa bir nəzər salmağı da məqsədə müvafiq bilirəm. Ona görə ki, Oruc Vəliyev (O. Göycəli) bir şair-vətəndaş olaraq olduqca


keşməkeşli, lakin mənalı və iibrəli bir həyat yolu keçmiş- dir. Onun ömür yoluna qısa bir səyahət:

Oruc Məşədi Məmmədrza oğlu Vəliyev (O. Göycəli) Qərbi Azərbaycan ərazisində olan yüz göldən ən nəhəngi sayılan Goyçə gölünün sahilində yerləşən Çəmbərək bölgəsinin Ardanış kəndində 15 yanvar 1936-ci ildə yoxsul kəndli ailəsində anadan ol- muşdur. Həmin illərdə sovet rejiminin en qanlı və yadda- qalan tarixi hadisələri özünü göstərirdi. Vəliyevlər ailəsi doğma yerlərini tərk etməyə məcbur olub. Başqaları kimi onlar da müxtəlif bölgələrə üz tutmaq məcburiyyətində qalıblar. Ailə Gedəbəy rayonu- nuna Çobankənd kəndinə pə- nah gətirib. Oruc həmin kənddə orta məktəbin ibtidai sinfinə daxil olub və təhsil alıb. Sonra ailə Gəncə Şəhərinə pənah gətirib. Burada o, əmək fəaliyyətinə başlayıb. 1964-cü ildə işlədiyi kollektivdə nüfuz qazandığına görə, Kommunist Partiyası sıralarına daxil olub və Gəncə Şəhər Səhiyyə İdarəsi ilk partiya təşkilatının katibi olub.

Vətənimiz üstünü qara buludlar alanda – 1992-ci və 1993-cü illərdə Oruc Goyçəli Milli Müdafiə Fondunda öz və- saiti hesabına külli miqdarda pul köçürüb. O, həm də xalqını, vətənini, dövlətini sevən şəxsiyyətlərdən biridir. Yeni Azərbaycan Partiyasının fəal üzvüdür. Oruc Goyçəli bir şəxsiyyət olaraq oxucuların diqqətini cəlb etmiş şairlər- dəndir. Fəxrəl deyə bilsək ki, ədəbi məclislərdə, şəhərdə keçirilən müxtəlif məzmunlu görüşlərdə, elamətdar tədbir- lərdə tribunadan oxuduğu şe- irləri həmişə böyük rəğbetlə qarşılanmış, dinləyici və ta- maşaçıılarda xoş ovqat yarat- misdır.

Bəzən söz-söhbət zamanı bu və ya digər şairdən danışanda onun "nədən yazar?" sualını eşidirik. Əgər məndən soruşalar ki, Oruc Goyçəli nədən yazar? Bu suala mənim cavabım birmənalıdır: Soruşun ki, Oruc Goyçəli nə- dən yazır? O, diqqəti çəkən oxucunu daxiliən isidən lirik şeirlər də yazar, qoşmalar da, gəraylılar da, sevgidən, mə- həbbətdən də yazar, tikanlı misraları ilə ətrafımızda baş veren hadisələre diqqətimizi cəlb edir, bizi bir-birindən

duyğulu poetik nümunələri ilə eldən-elə səyahətə də aparır, doğma Azərbaycanımızın fü- sünkər gözəlliyyini seyre dəvət edir, təbii, aydın dildə qələmə allığı lakonik şeirləri ilə bizi əmək adamları ilə tanış edir. Oruc Goyçəli poeziyasına xas olan ən ümdə keyfiyyət- lərden biri, mən deyərdim ki, birincisi konkretlik, lakoniklik, fikrin yiğcam verilməsidir.



Onun qələminə məxsus hər şeirdən oxucu özü üçün nə isə götürür, nəyisə öyrənir.

Oruc Goyçəli sessiz-küy- süz şairidir. Zahirən olduqca sakit, dinnəz-söyləməz təsiri bağışlayan şairin daxilində bir qaynar alem var. Bu keyfiyyət onun şeirlərinin eksəriyyətində özünü bürüzə verməkdə- dir. Təbii ki, hər şey insanın daxilindən gəlir. Qələbin yanğı- sindan xəbər verir. Elə həqiqəti, hamiya yaxın olan poeziya da budur, vətənini, onun hər qarış torpağını, gülünü, çıçəyini, millətini sevmək də elədir. Elə bu məqamda istedadlı türk şairi Veli Orxan Qanıqın cəmi 3 misralıq şeirini yada salmağı gərəkli hesab edirəm. "Vətən üçün" adlanan şeir beledir:

Bu millət üçün nələr etmə- dik

Kimimiz öldük,
Kimimiz nitq söyledik.

Göründüyü kimi, böyük bir hekayəti xatırladan fikri şair üçcə misrada vermişdir, özü də necə varsa.

Oruc Goyçəli sözə həmişə ehtiyatla yanaşır, ondan qə- naətlə istifadə edir və öz poe- tik misralarında onu ustalıqla oxucuya çatdırmağı bacarr. Oruc Goyçəli nədən yazırsa- yazın, onun müqəddəs bir mövzusu var: Doğma yurd, şeir, sənət meskəni, barlı-bə- hərli Azərbaycan. Şairin Azərbaycanın ayrı-ayrı şəhər və rayonlarına orada yaşayan insanlara həsr etdiyi poetik nümunələrini oxuduqca sanki odlar yurdı Azərbaycanın seyrinə çıxır, onun bol zəmī- lərini, quşqonmaz dağlarını, nəhayətsiz düzənliliklərini, sə- falı yaylaqlarını, diş göynədən bulaqlarını, dağını, bağ-bağ- tını görürük.

Artıq ömrünün 81-ci baharını yaşamaya tələsən el şairi Oruc Goyçəli sənətinin kamillilik dövrüne çatmışdır. Həm də bu kamillilik yaşın verdiyi imkanlardan daha çox, sənət yollarındaki aramsız axtarış- ların məntiqi nəticəsi kimi anlaşılmalıdır.

Yeni kitablarını gözləyirik, Oruc müəllim!

Mürsəl İRƏVANLI,
yazıçı-publisist.